

**Azərbaycan Dövlət İqtisad Universitetinin  
rektoru cənab Ədalət Muradova**

**Hörmətli Ədalət müəllim,**

Sizi və rəhbərlik etdiyiniz Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini bu qocaman elm ocağının yaranmasının 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər, yeni uğurlar arzulayıram.

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti tarixin müxtəlif dövrlərində çətin sınaqlardan uğurla çıxmış, şərəfli bir yol keçərək bu gün Azərbaycanın ən aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyev respublikanın digər ali təhsil ocaqları kimi bu təhsil müəssisəsinin də inkişafı və maddi texniki bazasının gücləndirilməsinə həmişə yüksək diqqət yetirmişdir. Bu ənənəyə sadıq qalan ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə ən müasir standartlara cavab verən nümunəvi tədris müəssisələrindən birinə çevrilən İqtisad Universiteti hazırda Qafqazın ən böyük ali iqtisad təhsil müəssisələrindən biri olmaqla, iqtisadiyyat elminin mühüm sahələri və istiqamətləri üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

Dünyəvi tədris prosesi və kadr hazırlığı təhsil sistemində malik olan Universitet, mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmuş, regionda iqtisad elmini dərinləndirən öyrədən fundamental tədris mərkəzinə çevrilmişdir. Universitetdə azərbaycanlı tələbələrle yanaşı dünyanın 20-dən çox ölkəsindən əcnəbi tələbələrin də təhsil alması bu tədris mərkəzinin böyük nüfuzu və elmi potensialının təzahürüdür.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsi, beynəlxalq təhsil proqramlarında iştirakı, təcrübə mübadiləsi, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi yaratmasının nəticəsidir ki, burada iqtisadçı gənc kadrlarla yanaşı, bu gün yüksək elmi nailiyyətləri ilə respublikanın və dünyanın nüfuzlu elm mərkəzlərində fərqlənən yüzlərlə alim və akademiklər yetişmişdir.

Ali təhsilli iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) çoxsaylı məzunlarından biri kimi mən də bu ali təhsil müəssisəsinin şanlı keçmişi və bu günü ilə fəxr edir, qürur hissi keçirirəm.

Respublikamızın bu qocaman və nüfuzlu elm ocağının kollektivini universitetin yaranmasının 90 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm.

***Hörmətlə,  
Qəzənfər Ağayev***